

Batut gimnastikas   zr 
milli yariřların
proqramı
2021-ci il



AGF
AZƏRBAYCAN GİMNASTİKA
FEDERASIYASI

Yaş kateqoriyası	Çıxış proqramı	Qiymət	Əlavə
Balacalar (2014)	Fərdi tullanma	10 xaldan hesablanır	Sərbəst hərəkətlər 10 elementdən ibarətdir. 1 element üçün maksimum çətinlik əmsalı 6- dır.
Uşaqlar (2011-2013)	Fərdi tullanma Sinxron tullanma	10 xaldan hesablanır	Maksimum çətinlik əmsalı 2010-cu il təvəllüdlü gimnastlar üçün - 8 2009-cu il təvəllüdlü gimnastlar üçün - 10 2008-ci il təvəllüdlü gimnastlar üçün - 13
Yeniyyətçilər (2009-2010)	Fərdi tullanma Sinxron tullanma	10 xaldan hesablanır	Maksimum çətinlik əmsalı 2007-2008-ci il təvəllüdlü gimnastlar üçün - 15

Yaş kateqoriyası	Çıxış proqramı	Qiymət	Əlavə
Gənclər (2005-2008)	Fərdi və sinxron tullanmalar	10 xaldan hesablanır	Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən təsdiq edilmiş yeniyetmələr arasında keçirilən yarışların proqramı
Böyüklər (2004-cü il və daha böyük)	FIG-nin proqramına əsasən	10 xaldan hesablanır	FIG – nin qaydalarına əsasən



Mükafatlandırma

Yaş kateqoriyaları	Proqram	Yer
Balacalar (2014)	Təsnifatda 1-ci və 2-ci çıxışın cəminə əsasən	I II III
Uşaqlar (2011-2013)	Təsnifatda 1-ci və 2-ci çıxışın cəminə əsasən	I II III
Yeniyetmələr (2009-2010)	Təsnifatda 1-ci və 2-ci çıxışın cəminə əsasən	I II III
Gənclər (2005-2008)	Təsnifatda 1-ci və 2-ci çıxışın cəminə əsasən	I II III
Böyükler – (2004-cü il və daha böyük)	Təsnifatda 1-ci və 2-ci çıxışın cəminə əsasən	I II III

Yarıřlar

Azərbaycan Çempionatı

- Böyüklər (2004-cü il və daha böyük)
- Gənclər (2005-2008)
- Yeniyetmələr (2009-2010)

Bakı Çempionatı

- Böyüklər (2004-cü il və daha böyük)
- Gənclər (2005-2008)
- Yeniyetmələr (2009-2010)

Azərbaycan Birinciliyi

- Gənclər (2005-2008)
- Yeniyetmələr (2009-2010)
- Uşaqqlar (2011-2013)
- Balacalar (2014)

Bakı Birinciliyi

- Gənclər (2005-2008)
- Yeniyetmələr (2009-2010)
- Uşaqqlar (2011-2013)
- Balacalar (2014)

Qeyd: *Beynəlxalq Gimnastika Federasiyasının qaydalarına əsasən Mükafatlandırma Mərəsimində iştirakçılar çıxış geyimində deyil, idman formasında olmalıdır.*